



[Sionistlrin Azərbaycan Respublikasında 12 anti-ran strategiyası Mtlq oxuyun](#)

Azərbaycan-srail mnasibtlrinin gerklri: Sionistlrin Azərbaycan Respublikasında 12 anti-ran strategiyası; srail balarnn gec sflri nec rsmildi? N n Azərbaycan ilri anti-i siyastlr etiraz etmir

Arannews:Truth.NGO-istinadn xbr:Sionist rejim Azərbaycan Respublikasında tibb v czalq sahlrin nfuz n Xorev Tibb Mrkzi vasitsil Azərbaycan Respublikas prezidentinin xanm Mehriban liyevan tltif edib. (Xorev Mrksinin ba hkimi Roman Barak Azrbaycann birinci xanm, Heydr liyev Fondunun prezidenti Mehriban liyevann beynlxalq tibb elmi sahsindki xidmtlrin v srail il Azərbaycan arasnda shiyy laqlrinin inkiafna thflrin gr srail Tibb Akademiyasnn fxri doktoru diplomuna layiq grldyn bildirib. Fxri doktor diplomu nvanna (.atdrilmas n Ba nazirin mavini Abid rifova tqdim edilib

Mriq nformasiya Agentliyi: ran-Azərbaycan rabitlrinin hmiyyti zruri edir ki, Bak-Tel-viv mnasibtlrin dciq nqr salaq. tn illrd davaml kild bel bir bh tlqin olunub ki, rann Qafqazda siyast, media, mdniyyt, hrb v din sahlrind yanl strategiyalar Azərbaycan Respublikasnn sionist rejiml yaxnlamasna sbb olub. Htta bzn bu id mrciyyt (din alimlri) d tqsirli saylb, rsmi Baknn ilr qar zlmrlin etiraz edn tqld mrcilri sadlvh evlrl trfindn sassz ittihamlarla .zlib

Azərbaycan-srail mnasibtlrinin gerklklrini z xarmaq n Mriq nformasiya Agentliyi Qafqaz mslri zr ba mtssis doktor hmd Kazimi (beynlxalq hquq zr doktor v "Cnubi Qafqazda thlksizlik" kitabnn mlifi) v Azərbaycan Respublikas zr siyasi ekspert Brhan Hemti il :shbtlib. Msahibni oxuculara tqdim edirik

Mriq: Azərbaycan Respublikas il sionist rejim arasnda real mnasibtlri aradrmaa ehtiyac ?vardm

Hemti: Bu suallar cavablandrmaq n ilk addmda Azərbaycan Respublikas il sionist rejim arasnda rabitlrin nmunlrini nzrdn keirmk lazmlir. Tssf ki, bu nmunlr olduqca oxdur, siyast v diplomatiya sahlrindn lav mdniyyt (incsn, musiqi, idman), thsil (mktb, universitet, yhudi mktblrinin genilndirilmsi), din (bhailik kimi azn firqlr meydan verilmsi), kibernetika, informatika, T, media, thlksizlik-kfiyyat, ictimai qurumlar (qeyri-hkumt tkilatlar), arxeologiya (tarixin thrifi n), memarlq (Bakda sionist masson simvollarnn genilndirilmsi), miqrasiya (ii qvvlrin ezam), shiyy v czalq, viza rejiminin asanladrlmas, .turizm, Qaraba konfliktli il bal hmkarlq kimi sahlri d hat edir

Btn bu sahlrd sionist rejiminin faliyyti v nzarti lham liyevin bir szn dolays il tsdiqlyir. lham liyev sionist rejim rsmilri il bir grd iki lk arasnda mnasibtlr bard deyib ki, lklrimiz arasndak .rabitlr aysberq kimidir, onun onda biri zddir, onda doqquzu suyun altdadr, grnmr

Azərbaycanla sionist rejimin rabitlrind son iki ild, xsusil tn il srail inkiaf olub. Bel ki, sionist rejimin ba naziri Benyamin Netanyahu tn il 13 dekabrda rsmi kild siyasi v tbiat manevrllr Azərbaycan paytaxtna sfr etmk qrarna glib. Bu sfr 1997-ci ild, tqribn 20 il nc gec, mhrman .v qsa sfrdn sonra ba tutub

Bu sfrd Bak v Tel-viv arasnda mtrk komissiya yaradlmas bard razlama imzalanb. Bel razlama diplomatik baxmdan iki lk arasnda hmkarlqlarn maksimum genilndiyini gstrir. Bunun ardnc mahid etdik ki, sionist rejimin ba naziri bu sfrd Bakdak yhudi mktbind oldu, Azərbaycanla thsil, elm v aradrma sahlrind hmkarlqlarn genilndirilmsi zrurtini vurulad. lham liyev Netanyahunun bu sz ardnc Azərbaycan Respublikasnn thsil nazirini Azərbaycan-srail mtrk komissiyasna ris tyin etdi. Bu addm il nmayi etdirdi ki, .Netanyahunun thsil sahsind mkdalqlarn inkiaf etdirilmsi istyini dstklyir

Hazrda bu mtrk komissiyann ilk iclasnn tkili gzlnilir. Sadc mynmlidir ki, komissiyann ilk

iclas Bakda ya Tel-vivd keirilsin. Tdrin Azərbaycan Respublikasnn sraild sfirliyinin almas gndm glir. Artq bu mvzuda myyn mlahizlr eidilir. slind bu sfirlik olmadan da Azərbaycan Respublikas il sionist rejim arasnda rabitlr ox genidir. ki lk arasnda illik ticart mbadilsi minimum 4 milyard dollardr. Azərbaycan Respublikasnn sionist rejimdn ald silah-sursat 5 milyard dollardan yuxar dyrlndirilir. Sionist rejimin Azərbaycan Respublikasnn thlksizlik .sistemini nzart gtrmsi gz qabandadr

Mriq: Sionist rejim Azərbaycan Respublikas il n n btn sahlrd rabitlr genilndirmy alr? Bu ?srada hans sahlrin adn kmk olar

Hemti: Tbi ki, sionist rejimin btn sahlr nfuz etmkd sas mqsd rann Azərbaycanda mvcudluuna mane olmaqdr. Msln, tibb v czalq sahsind ran-Azərbaycan mnasibtlrinin geniliyi kimsy sirr deyil. Xsusil Tehran, Tbriz v rdbild tibb mssislrin oxsayl Azərbaycan vtndalarnn mraciti sionist rejimi narahat edir. srailin Azərbaycan Respublikasndak tmsilisi Bak mediasnda mvzu il bal lksinin narahatln aq dil gtirir. Htta ran shiyyinin yetrsizliyi bard tbiat aparr. Amma Azərbaycan Respublikasndan ran tibb mrkzlrin mrcit edn xstlr v onlarn yaxnlar bu sfrlrin smrsini grdyndn anti-ran v srail bal bkrlin tbiat tsirsiz oldu. ki il bundan ncy qdr Azərbaycan Respublikasndan ran tibb mssislrin mrcit ednlrin say artmaqda idi. Amma tqribn iki il nc sionist rejim bu sahy birbaa mdaxil etdiyindn rana .malicy gln azərbaycanllarn say hiss edilck drcd azalb

Sionist rejim Azərbaycan Respublikasnda tibb v czalq sahsin nzartini gclndirmk n Xorev adl elmi mrkz vasitsi il prezidentin xanm Mehriban liyevan tltif edib. Bu addm Mehriban liyevann Azərbaycanda tibb byk dstyi il laqlndirilib. Bu mkafatlandrmada Bak Onkologiya Mrkzinin d itirak olub. Bu sahd srailin Xorev nstitutu Milli Onkologiya Mrkzi il hmkarlq razlamas imzalayb. Bu razlamadan tn iki ild shiyy sahsind Bak-Tel-viv mnasibtlri daha da drinlib, sionist rejim azərbaycanl xstlrin rana mrcit etmmsi n xsusi layih hyata keirib. 2016-c ilin avqust, sentyabr aylarnda haqqnda dandmz razlama sasnda srailin "srail Qadn Salaml Mrkzi", "Xorev Tibb Mrkzi", "Hayfa hrinin sin crrahiyysi institutu" Bakya, Gncy, Mingevir, kiy xsusi tibbi personel ezam edib. Bu hrlrd xst qadnlar pulsuz mayindn keirilib. Bak v Tel-viv rsmilri mayinlrin pulsuz olmas bard aqlama vers d btn xrclr .Azərbaycanda ox tannm Heydr liyev Fondu trfindn maliyyldirilib

Heydr liyev Fondundan lav baqa bir qeyri-hkumt tkilat, RB kimi tannan Regional nki af ctimai Birliyi d sionist rejimin tibbi mrkzlrinin Azərbaycandak layihlrini maliyyldirib. Layih rivsind srail tibb mrkzlri qadnlar pulsuz mayin v analizini hyata keirib. Azərbaycan ba nazirinin birinci mavini Abid rifov srailin tibb layihlrinin icrasnda yaxndan itirak edir. Htta rk atmazlna gr rifov z ial olunmu Flstin torpaqlarnda malic alb. Bak medias Abid rifovun sraild malicsini geni iqlandrb. Bakda keiriln mtbuat konfranslardan birind srailin tibb layihsi barsind bildirilib ki, Azərbaycann bir ox regionlardan qadnlar malic n kmk istyib. Vurulanb ki, bu layih hmin mrcitlrin tmin olunmas n hyata keirilir v Heydr liyev Fondunun .himaysi il layih tkmilldirilir

srailin Xorev tibb mrkzinin ba hkimi Roman Barak Azərbaycanda onlar n yaradlan rait gr .Azərbaycan prezidentin tkkr edib v bel layihlrin icrasnn davam etdirilcyini bildirib

?Mriq: Sionist rejim gerkdn Azərbaycan Respublikasnda tibbin inki afna, xstlrin malicsin alr

Hemti: gr sionist rejim dorudan da Azərbaycan Respublikasnda xstlrin malicsini qarya mqsd qoymudusa, n n lkd mstqilliyin balancndan xstlr, mhariby mruz qalanlara, Qaraba lillrin yardm gstrmdi? Hmin dnmd Azərbaycan Respublikasnda tibbi yardm yaln pul xrclmk v mqqt idi, kims imtiyaz vermirdi. O zaman rann Qrmz Aypara v mam Xomeyni Yardm Komitsi Azərbaycan xalqna kmyini sirgmdi. O dvrđ sionist rejim byk mqsdlr atmaq n plan czrd. srail Azərbaycan Respublikas il shiyy hmkarl bard razlama imzalamd v bu razlama formal xarakter dayrd. Bir ne il tndn sonra Azərbaycan prezidenti Heydr liyevin

hrbi mrasim d ryi tutanda Trkiy, Rusiya, Amerika kimi srail d bu hadisdn bhrlnmy ald. Heydr liyev hmin razlaman xst arpaysonda imzalad. Bu bard Azrbaycann rsmi xbr agentliyi AzerTag-da mlumat verildi. Yni sionist rejim tn iki onild, Azrbaycan vtndalarnn malic n rana mraciti artana qdr bu sahy diqqt ayrımayb. Xstlrin ktivi kild rana mraciti sraili hrkt .gtirib, sionist rejim Bak dvltn dki adamlar vasitsi il malic sflrin mane olmaa balayb

Bunun ardnc sionist rejim Azrbaycan Respublikasnda byk malic mrkzi yaratmaq qrana gldi. Azrbaycan dvlti buna dstk olaraq rann Bakdak mam li Klinikasn v humanitar mrkzini .balamaa qrar verdi. Bu mrkzlr mam Xomeyni Yardm Komitsinin tiri altnda idi

Azrbaycan dvlti mam Xomeyni Yardm Komitsinin Bakda v regionlarda btn faliyytlrini qadaan etdi v hal-hazrda komitnin Azrbaycanda he bir faliyyti yoxdur. ran slam Respublikasnn Qrmz Aypara Klinikas Bakda dvltn trfindn ciddi tzyiqlr altnda faliyytini .davam etdirir

?Mriq: Sionist rejim Azrbaycanda ranla rqbət n daha hans sahlrl uzadb

Hemti: Knd tsrrfat sahsind d Azrbaycanla srail arasnda rabitlrin genilndiyini grrk. Hans ki, Sovetlr Birliyi dalandan bu gn qdr Azrbaycan kinilik mhsullar il tmin edn sas lk ran olub. srail bir ne ildir Azrbaycana knd tsrrfat mhsullar satr v rsmi Baknn himaysi il bu sahnı n zart gtrmkddir. Sionist rejim hazrda Azrbaycana kartof, soan, badmcan, meyv kimi sradan mhsullardan tutmu mxtlif eidli rzaq mhsullarna qdr ixrac edir. Sovetlr Birliyi dalandan sonra Azrbaycanda spirtli ikilrin istehsal dayanmd. Sionist rejim knd tsrrfat sahsind hmkarlıq rıvsind rabln brpasna kmk edir. Xsusi il lham liyevin prezidentliyi dvrnd bu sahd faliyytlr genilnib. Hazrda Bak medias rab istehsal v eksportunu tbli edrkn sraili .sas alc kimi vurulayr

Knd tsrrfatna srmay yatrm sahsind d srailin faliyytlri artb. Bunu Azrbaycann ranla mtrk srhdli boyu cıub zonasnda daha ox mahid edirik. srail kinilr kmk, srmay yatrm, tcrb mbadilsı, knd tsrrfatnn modernldirilmsi, zm tnklrinin becrilmsi kimi layihlr ad altnda Azrbaycanda knd tsrrfat sahsini n zart gtrr. MAAV (srail Xarici lı Nazirliyi yannda Beynlxalq mkdaln nkiyf Agentliyi) tkilatnn diplomatlardan tutmu, kini, biznesmen, mllimlr n tkil etdiyi kurslarda Azrbaycann cıubundan ox sayda kinilr d itirak edib. Bu insanlar ial .olunmu Flstin razilrind sionist rejimin kurslarna qatlb

Sonradan z xd ki, Clilabad, Lnkran, Astara rayonlarında byk torpaq sahlrl alnaraq srail yaxn laqd olan xslrin ixtiyarna verilib. Bu adamlar arasnda sionist rejim casusluq ednlr d var. Bundan lav cıubda yerli hakimiyt orqanlar v bldiyyılrđ mhm postlara din mxalif v srail bal fiqurlar gtirilib. Cıub zonasnda zahirn kinilik n nzrd tutulmu razilrd ran razisin .tulanm izlm qurularnn yerldirilmsi bard mlumat var

Mriq: Sionist MAAV tkilatnn Azrbaycandak layihlrinin hans mqsdlri var? Layihlrin icras n ?hans nqlr seilib v bu nqlrin seilmsi n il laqdardr

Hemti: MAAV tkilatnn layihlri tkc sad insanlar, aa sviyyli mmurlar hat etmir. Bu layihlr Smd Seyidov, Qnir Paayeva kimi mclis nmayndlri, Xarici lı Nazirliyinin szs Elxan Poluxov .kimi nfuzlu xslri d z kurslarna clb edir. Bu adamlar aq kild sionist rejimi mdafi edirlr

Sionist rejimin Azrbaycanda nfuz etdiyi sahlrdn biri tikinti sahsidir. Sionist rejim Azrbaycanda mxtlif sahlrl, o cııldn yol kilmsin byk mbld borc verir. Amma bu borclar mqabilind etimad gstrdiyi sorta irktlrinin zmantini tlb edir. bhsiz ki, bu irktlr sionist rejimin banklarna borcun dnmsin zamin duranda icra irktin seilmsin tsir mexanizmi ld edir. Aydn msldir ki, bel srmayilrin mqsdi tkc iqtisadi mnafe deyil. Bzn Azrbaycan mediasnda bu mman ifa edn xbrlr gedir. Bir mddt nc Azrbaycan mediasnda bel bir xbr nr olunmudu ki, Azrbaycann cıub zonasnda, ranla srhd blgsind kinilik razilrind gizli kameralar v dinlm .qurular yerldirilib

Buna gr d Azrbaycan-srail mnasibtlri mvzusu ox mhm mvzudur. Bu mvzu rann milli

thlksizliyi il laqlidir. Tssf ki, lkmizl bal proqnozladrmalarda bu msly lazmnca diqqt .yetirilmir

?Mriq: Azrbaycan-srail mnasibtlrind Tehran bu mnasibtlr hssas edck hans nmunlr var

:Doktor Kazimi: Bu mvzuda oxsayl nmunlr gstr bilrik. Onlardan bzilrini nzrdn keirk

Azrbaycan ilk lk idi ki, 2014-c ilin dekabr aynda onun razisindn pilotsuz tyar Ntnz doru hrkt etdi. Bu pilotsuz tyarnin Azrbaycan razisindn ran smasna daxil oldu myyn edilnd v bu tyar vurulanda rann Bakdak o zamank sfiri mvqe srgildi. Sfir srail pilotsuzunun ran smasna daxil olmasnda Azrbaycann rolunu tkzib edrk dedi: "Azrbaycan rsmilri bu iddian rdd edirlr v ran rsmilri bu mvzu il bal Azrbaycan Respublikasn adn kmyib. Yaln bir sionist mnbsi bel bir iddia il x edib." Hans ki, hadisdn sonra rann o vaxtk mdafi naziri iki df geni kild srail pilotsuzunun Azrbaycann Naxvan mntqsindn Ntnz doru hrktini tsdiqln byanat verdi v bununla bal sndlr ortaya qoydu. O zamank mdafi naziri general Dehqan 2016-c il dekabr aynn 28-d Sputnik informasiya mrkzi il shbtind demidi: "2 il nc sionist rejimin pilotsuz tyarsi Azrbaycan razisindn ran fzasna daxil olub. Biz o zaman ".Azrbaycan prezidentin xbrdarlq etmiik ki, srail Azrbaycann thlksizlik sistemin nfuz edib

Mediada getdiyi kimi Azrbaycan Respublikas yegan lkdir ki, msi tqviml 1390-c il bhmn aynda (2012) Tehran trfindn rsmi etiraz notas alb. Etiraz mtind Bakya Hseyin Cavidan adl xs bard xbrdarlq olunur. ran trfi mlumat ld etmidi ki, bu adda xs randa nv mtxssislrin qar terror mliyyatlar planladrb. O, ran thlksizlik xidmti trfindn ifa olunduqdan sonra Azrbaycan Respublikasna snb. Bu adda xs Azrbaycanda siyasi snacaq verilmsi Azrbaycanla sionist rejim arasnda bu sahd razlama olduunu gstrir. Bundan lav, doktor li Mhmmdini terror edn Mcid Cmalı Fi adl xs ran thlksizlik qvvlri trfindn hbs olunub v dindirilm zaman etiraf edib ki, terrorla bal tlimat almaq n Bakya sfr edib, Bakdan srail, ial .olunmu Flstin torpaqlarna keib. Hans ki, onun pasportunda lkdn x v giri bard mhr olmayb Bir mddt nc Knesset, sionist rejimin parlamenti elan etdi ki, ksr Azrbaycan rsmilrinin srail banklarında srmaysi var. Bu ox mhm msldir. Azrbaycan dvlt rsmilri, i adamlar z pullarn htta Amerika v Avropa banklarına etibar etmyib srail banklarında yatr. Bu msl iki dvlt .arasnda drin prdarxas rabitlrnd danr

Mriq: N n sionist rejimin Azrbaycan Respublikas il rabitlrini baqa lklrl, msln Trkiy il rabitlr ?bnztk olmaz

Doktor Kazimi: Sionist rejimin Azrbaycan Respublikas il rabitlrinin adi rabit olmadn tsdiqln dlillr v sndlr kifayt qdrdir. Azrbaycan Respublikas halisinin ksriyyti idir, bu lknin ranla dini, tarixi, mdni, irqi ballqlar var. El bu baxmdan Azrbaycan Tel-viv n mstsna hmiyyt ksb edir. Azrbaycann srail n xsusi hmiyyt ksb etdiyini tsdiqln baqa dlillr d var. Amma bu .mvzuda shbt amaql imkanmz yoxdur

al olunmu Qdsd ibri universitetinin professorlarından olan Iya Hube Azrbaycan-srail mnasibtlrini "muq sindromuna" bnzdib. Rabitlr n qdr ox yaxnlar v genilnirs, buna ehtiras daha da artr. Zruri gnr ki, ran dvlti Azrbaycan-srail rabitlrin mnasibtlrini dyisin. Mediamzn da baxnda dyiiklik olmaldr. Bu mnasibtlr drindn baxmaq, bu mnasibtlri yenidn nzrdn keirmk lazmdr. Mvzunu drindn aradrdqda bel bir fikir gclnir ki, Bak v Tel-viv Azrbaycan .Respublikasn sionist rejimin mntqd bazasna evirmy alr

Mriq: Sionist rejim Azrbaycan Respublikasn regionda z bazasna evirmk n hans strateji ?addmlar atmdr

Doktor Kazimi: Sionist rejim bu mqsd atmaq n 12 strategiya izlyir. Bu strategiyalardan hr birini aradrdqda aydn gnr ki, sionistlr illrl nc Azrbaycanla bel bir rabit qurmaq n plan czblar. Bu strategiyalardan hr biri aydn gstrir ki, sionist rejimin Azrbaycan regionda z .bazasna evirmk n ox dqiql v sistemli proqramlar mvquddur

:Sionist rejimin 12 strategiyas v bu strategiyalarn nec hyata kemsini nzrdn keirk

1-ci strategiya: ilr tzyiq strategiyas

Doktor Kazimi: lk strategiya ilr tzyiq, ifobiya saylmaldr. Azərbaycan Respublikas Qafqaz v Mrkzi Asiya mntqsind halisinin ksriyyti i olan yegan lkdir. Son on ild, xsusi il 2016-c ildn bu gn qdr Azərbaycan mediasnda gedn xbrlri aradrsa q rsmi Baknn hicab, Aura mktbi, mam Hseyin () zadarl v digr slam-i mrasimlrin qar olduunu aydn grik

Hqiqtn d tn illrd rsmi Bak anti-i mvqe tutub, bu lkd i mktbini shndn xarmaq n tla gstrir. i fallara qar tzyiqlr diqqti clb edck kild gclnib. Onlarn bir oxu hbs edilib. Hazrda 100-dn artq .i fal, ruhani Azərbaycan Respublikasnn hbsxanalarndadr

Rsmi Baknn i comesin tzyiqlri hbslrl mhdudlamr, bunun baqa nmunlri d var. Msln, Azərbaycanda i mdniyyti, dbiyyat v incsnti ocaqlarndan olan, mam Rzann () bacs Rhim xanmn hrminin yerldiyi Nardaran qsbisi msi 1394-c il azr aynda (2015) say 10 min nfri tn Azərbaycan Thksizlik Qvvlrinin hcumuna mruz qald. Hazrda bu qsb hrbi qalaya .evrilmkddir

Btn dini mrkzlr, elm hvzlri kimi mssislr tmir, yenidnqurma, yeni yollarn kilii kimi bhanlrl qapanr. Mscidlrin dini proqramlar yenidn nzrdn keirilir, mscidlr d sasl dyikliklr aparlr, bzi mscidlr qapanr, bzilri mxtlif bhanlrl uurulur. Bu sahd proqramlar sionist rejimin ideoloji mrkzlrind hazrlanr. slamlarn sistematik kild hbsi sionist mrkzlr d planladrlr. Htta Azərbaycan mediasna bel bir mlumat szmd ki, Nicat liyev kimi mtbuatda alan islamlar hbs .edilndn sonra srailin Bakdak sfirliyind Mossad mmurlar trfindn dindirilib

Sionistlr yax bilirlr ki, Azərbaycan Respublikasna i dnsci hakim olarsa, bu lkd mqsdlrin ata bilmycklr. Buna gr d z laltlar il birlikd Azərbaycan Respublikasnda i kimliyini shndn xarmaa, bu kimliyi dyimy alrlar. El bu sbbdn i kitablarnn ap n icaz almaq tinlib. i kitablarnn ap v yaymnda ciddi mhdudiytylr yaradlb. i mscidlr mxtlif bhanlrl ya qapanr, ya da onlarn iind ciddi dyikliklr aparlr, mscid icmalarnn heyti dyidirilir. cmalarda vhabilrin seilmsin rait yaradlr, vhabi kitablarnn nri v yaylmas asanladrlr. Bu sahd rsmi Bak il Sudiyy .rbistan v srail arasnda yaxn hmkarlq mvcuddur

ifobiya sionist rejimin Azərbaycandak strategiyalarndadr. Bu strategiyann icras nticsind lkd ksriyyt tkil edn ilr ibtidai hquqlardan mhrumdur. lk halisinin ksriyytini tkil edn ilr beynlxalq hquq tkilatlarinn azlqlar n nzrd tutduu, beynlxalq konvensiyalarda qabardlan ibtidai hquqlardan bhrlnir. Azərbaycan Respublikasnda i ruhani-tlb he bir dvlt orqannda i qbul edilmir. Onlar parlament sekilrind z namizdliyini irli sr bilmz. Amma yhudi azl .maksimum hquqlardan bhrlnir, htta ksriyytin malik olmad hquqlardan faydalanr

2-ci strategiya: Mdniyyt strategiyas

Doktor Kazimi: Azərbaycan Respublikas il sionist rejim arasnda tn illrd mdniyyt sahsind geni hmkarlq hyata keib. Hr il sionist rejimin tvsiysi il Azərbaycan Respublikasnda musiqi .festival keirilir, azdrc srgilr tkil olunur

Dnyada geylrin msabiqsi kimi tannan "Eurovision" msabiqsi sionist rejimin nzarti altnda Azərbaycanda keiriln msabiqldrndir. 2011-2012-ci il festivallarndan sonra Azərbaycan Respublikas davaml kild bu msabiqlr qatlr. Eurovision msabiqsi nec oldu ki, Azərbaycanda keirildi? 2011-ci ild Almaniyann Dsseldorf hrind ba tutan Eurovision msabiqsind Azərbaycan tmsil edn Eldar Qasimov (Nigar Camalla birlikd) qalib gldi. Bu msabiqnin qaydalarna sasn nvbti msabiq qalib xsin lksind keirilir. Belc Azərbaycan Respublikas nvbti "Eurovision" msabiqsin ev sahibliyi etdi. Sonradan mlum oldu ki, Eldar Qasimov 2007-ci ild sionist rejimin Azərbaycandak mdniyyt mrkzinin tkil etdiyi kursun yetirmsidir. Bunu sonradan srail Mdniyyt Mrkzinin rhbri etiraf etdi. Eldar Qasimovun ifa etdiyi ilk mahn ibri dilind idi v bu mahn sionistlrin 1967-ci ild rblrl mharibsind mar kimi istifad olunmudu. 2010-cu ild sionist rejimin o zamank hrb naziri Aviqdor Liberman Bakya glnd Eldar

.Qasmov baqa bir anti-slam ibri mahns ifa etdi

Eurovision msabiqsinin Bakda keirilmsi hicab hrkatnn balanmas, pozun Qrb mdniyytin qar mbariznin gclnmsi il laqli idi. Azərbaycan mediasnda etiraf olunur ki, Eurovision msabiqsinin idar olunmasn Mossad z zrin gtrb. Btn thksizlik tdbirlri Mossad trfindn hyata keirilib. Msabiqnin keirildiyi il Azərbaycan Respublikasnda i fallarn n ox tzyiq mruz qald v hbs edildiyi il sayla bilr. Sionist rejimin Azərbaycan Respublikasnda hyata keirdiyi btn mdniyyt tdbirlri Azərbaycann milli mnvi dyrlrin qar ynlib. Eurovision msabiqsi srailin yzlr anti-milli, anti-dini tdbirlrindn biri idi. srail sfirliyinin mdni tdbirlr ad altnda hyata keirdiyi layihlrndn biri xlaqsız Cnubi Amerika seriallarnn trcm olunub Azərbaycan milli televiziyasnda nmayi etdirilmsidir. Sfirlik bu iin mqabilind he bir vz almayb. Amerika-srail qurumu kimi tannan Soros Fondu sonradan mxtlif saslarla Bakdan xarlsa da, zamannda

.ATV kimi televiziya irklri il hmkarlıq edrk ail institutuna zrb saylacaq layihlr hyata keirib slamofobiya dalalar arasnda Azərbaycan Respublikasnda bzi mtbuat orqanlar mrtd Salman Rdinin “eytan ayli” kitabn trcm edrk z shiflrin xard. Hans ki, Bak hkumti Xural nriyyatna icaz vermdi ki, Adolf Hitlerin “Mnim mbarizm” kitabndan 500 nsx ap etsin.

.Buna kitabn anti-yhudi mzmunu sbb gstrildi

Sionist rejimin Azərbaycan Respublikasnda ideoloji faliyytlrindn biri d sionist, framason simvollar yaymaqdr. Bakda stiqlal prospektind Obeliks ad altnda eytanprstlrin mcssmsi yerldirilib. Modern memarlq simvolu ad il mason simvollarndan, Davud ulduzundan istifad olunur. Binalarda v metro stansiyalarnda bu simvollarla rastlamaq mmkndr. Bu hm d Azərbaycan Respublikasnn yhudildirilmsidir. Btn bunlar aydn gstrir ki, Azərbaycan Respublikasna hakim ideoloji fza dvlit orqanlarnn himaysi il hans sviyyd sionistlrin .ixtiyarndadr

3-c strategiya: Siyasi strategiya

Doktor Kazimi: Sionist rejimin siyasi strategiyas Azərbaycan Respublikasnda MAAV layihlri kimi layihlrl reallar. ndi hamya aydnr ki, MAAV srailin geni thksizlik v kfiyyat layihsidir. Maav kurslarında itirak ednlr sionistlrin dstyi il srtli inkiyf yolu keir, aar postlara .sahib olur

srailin siyasi strategiyasnda diqqt yetirils nqlrindn biri budur ki, sionist rejim ictimai fikr tsir edrk Bak-Tel-viv rabilrini faydal rabilr kimi tlqin edir. Bu sahd sionist rejim Qaraba konfliktindn mhartl bhrlnir. Aprel aynda Qarabada ba vermi 4 gnlk dy Azərbaycan mediasnda geni iqlandrd. Bu tbiat kampaniyasnda sionist rejimin Azərbaycana silah-sursat dstyi geni yer almd. Sonradan mlum oldu ki, sraildn alnm silahlar 2016-c il aprel dyrlind yararsız olub, mliyyatlar gediind silahların kodland myynlib v bu kodlara malik olmayan hrbilr silahlardan istifad ed bilmyibl. Aydn olur ki, bu silahlar Azərbaycana .vermkd srailin yegan mqsdı ictimai fikr tsir etmk, grnt yaratmaq olub

Tel-vivin siyasi strategiyasnn nmunlrindn biri budur ki, Azərbaycan Respublikasnda Qds Gn kimi hadislr mane olsun. Htta Qrb lklrind mslmanlar etiraz aksiyas keirir. Amma Flstin kimi torpaqlar ial olmu Azərbaycan Respublikasnda, Flstin xalq il mtrk drdi olan xalq Qds Gn keirmmlidir!! Htta aksiya keirmk n chd olunsa, bu aksiyaların tkilatlar v itiraklar tqib .edilir, hbs olunur

Aydn olur ki, Azərbaycan Respublikas sionist rejimin arzu etdiyi atmosferi yaradb. Msln, sionist rejimin Bakdak sabiq sfiri Artur Link Bakdak xnda deyir ki, gr srail zn qonu semk imkana malik olsayd, he bhsiz Azərbaycan Respublikas onun seimlrindn olard. O vurulayr ki, ial olunmu torpaqlardan sonra srail n n thksiz yer Azərbaycan Respublikas saylr. Son 10 ild Azərbaycan Respublikasnda sionist rejimin siyasi v mdni strategiyalar rvsind mxtlif bhanlrl onlarla mrkz yaradlb. Bu mrkzlrin thsil, mdniyyt, tbiat, xeyriyy il mul olmas bir bhandir. Azərbaycan Respublikasnda yhudilrin n byk thsil mrkzi Xabad-Or-Avner thsil

.mrkzidir. Yhudi azlın mskunlad Fransa kimi lkd bel bu tipli mssislr mvcud deyil Azərbaycan Respublikasında yhudi azlın say 20 min nfr atmr. Bel bir raitd onlarla institut v mrkzin yaradılmasna n ehtiyac var? N n Azərbaycan Respublikasında imalında Qubada Qrmz qsb adlanan kiik knd lkd yhudi mrkzi kimi tanmaldr? Btn bunlar gstrir ki, sionist rejim Azərbaycan Respublikasndak boluqlardan mhartl istifad edib, z siyasi strategiyasn .mvffqiyytl hyata keirib

4-c strategiya: qtisadi strategiya

Doktor Kazimi: Sionist rejimin 4-c strategiyas iqtisadi strategiyadr. Azərbaycan Respublikasında mxtlif iqtisadiyyat sahrlin nfuz etmk qarya mqsd qoyulub. Sionist rejim iqtisadi faliyytlr prdsi altnda mxtlif sahlr, o cmlđn knd tsrrfat sahsind z mqsdlrini hyata keirir. Sionist rejiml Azərbaycan Respublikas arasnda ticari mbadillr ilbil artmaqdr. ranla Azərbaycan arasnda ticart mbadils bir il n 500 milyon dollara atmr. sraill ticari mbadillr is bir ild 4 milyard dollar da keir. Azərbaycanda iqtisadiyyatn he bir sahsi srailin gzndn yaynmayb. Nqliyyatdan tutmu rabit sistemlrindk btn sahlr nzart altndadr. Azərbaycan .Respublikasında mobil bklrd xsusi pay olan Bakcell sionist irkti buna misal gstril bilr

Yolsalma v tikinti ilri ninki israili icralarn ixtiyarndadr, eyni zamanda Azərbaycan .Respublikasnn ranla srhd cnub blgsi v baqa mntqlrind mrkzlib

Sionist rejim bu gn d knd tsrrfat, sorta, gmiilik kimi sahlrd Bak-Tel-viv rabitlrini mhkmldirmk n, normal gstrmk n nfuza malikdir. Sionist rejim yegan lkdir ki, bu lk il biznes laqlrinin genilndirilmis n Azərbaycan prezidenti xsusi gstri verib, laqlrin genilndirilmisin mane olan faktorlarn aradan qaldırılmasn taprb. Bu da iki lk arasnda .iqtisadi mnasibtlrin genilndirilmisind trflrin israrl olduunu gstrir

5-ci strategiya: ranofobiya strategiyas

Doktor Kazimi: rana qar dmnilik yaratmaq, ran gzdn salmaq strategiyasnn mqsdı ranla Azərbaycan arasnda uzun tarix malik olan mdni, dini ballqlar aradan qaldırmaqdr. Bu mqsdı srail Azərbaycanda informasiya bklri yaradr, ranla Azərbaycan arasnda mtrk saylan dyrlri gzdn salr. Nizami Gncvi v onun mqbrsi misal gstril bilr. Nizami Gncvinin mqbrsi zrind farsca yazlar v ya ran memarlın mhv edilmsi mqsdlrı izlnilir. Bu strategiyann icrasnda Bak il Tel-viv arasnda ciddi hmkarlıqlar mvcuddur. Bu istiqamtd sas ilrdn biri .slam Respublikas leyhin psixoloji mharib aparılmasdr

6-c strategiya: Diasporalq v nasionalizm strategiyas

Doktor Kazimi: 2002-ci ild Xaricd Yaayan Azərbaycanlıların ii zr Dvlt Komitsi yaradld. 2008-ci ild bu komitnin ad Diaspora Komitsi oldu. Komitnin ii xaricdkı hmvtnlrin imkanlar saysind lobbiilik faliyytlrini genilndirmk idi. Bu komit sionist rejimin lobbiilik tcrblrini tkrarlayr. Komitnin risi Nazim brahimov dflrl ial olunmu Flstin razisin sfr etmi xslrndir. Onun qarda Na brahimov uzun mddt ATV televiziya bksinin risi olub. Bu bkd yhudi kliplrinin, sraili tbli edn roliklrin nmayii adi hal almd. Bu hm d bknin sionist rejim balln gstrirdi. irkt rhbrliyinin dyimsi il son vaxtlar taktiki gedi olaraq ATV bksi sionist rejim balln .gizltmy alr

(Azərbaycan-srail mnasibtlrinin gerklri (3-c hiss

Srhdlr v qardalq” kitabnn mlifi Brenda affer (Brenda Shaffer) kimi sionistlrin nzriyylrini” .mtali etdikd panazrizm cryannda sionist nzriyyilrin rolu aydn olur

2016-c ilin vllrind Yeni Msavat qzetind gedn mqaly sasn randa 2006-c ild rqi v Qrbi Azərbaycan vilaytlrind karikatura qalmaql il bal itialarn yaradılmasnda sionist rejimin Aman adl kfiyyat idarsi, o cmlđn Azərbaycan Respublikasnn Diaspora Komitsi tsirli olub. Bu mlumata sasn, Aman sionist tkilat Azərbaycan Diaspora Komitsinin vasitsi il randak .azri separatlarla laq yaradb v itialarn tkilind mhm rol oynayb

7-ci strategiya: Media strategiyas

Doktor Kazimi: Sionist rejimin Azərbaycan Respublikasında media strategiyasının məqsədi sənə mənəşibtd ictimai fikri məsbt ynltnmk, Flstinin ialndan dolay sionist rejim haqqında .yaranm ial imicini aradan qaldrmaqdr

Bak il Tel-viv arasında ilk rəbitlər yaranan illərdə Ayna və Zerkalo kimi qəzetlər iki il arasında media krps rolunu oynayb. Bu mətbuat orqanları mətbuat katibliyi missiyasını zərər gətirib. Amma hal-hazırda Azərbaycan Respublikasında sionist rejimi ciddi kildə təbliğ edən, əl olunmuş .Flstinin bəli xəbər yolu balayan multimedia bəli formalab

Maraqlıdır ki, bu media qurumları zəfaliyyətlərində reallıqları təhrif etməklə Azərbaycanla sənəlin oxar tələyə gətirib. Məsələn, Qarabağ məharibində faciəli Xocalı soyqırımını yəhudilərin iştirakı ilə təsvir edib. Holokost soyqırımına bənzərlik qəsd edib. Oxucuya bəli bir hissə tələq olunur ki, Azərbaycan .vəndələri əl olunmuş Flstin torpaqlarında yəhudilərlə arasında he bir fərq yoxdur

Bu media qurumları Azərbaycan tarixinin təhrifində Azərbaycanın imalında 1918-ci ildə Quba qırğını hədisini əl təqdim edirlər ki, gəyə ermənilər təkcə azırlı yox, həm də yəhudilərlə qtlam edib. Hənsə ki, mətbəli tarixi sənədlər 1918-ci ildə ad kəlin məntəqdə məhz yəhudilərlə trfində mslmanların .qırn təsdiqləyir. Gərkdən də həmin yəhudilərin radikal ermənilərlə ləqlri olub

8-ci strategiya: Təhləsizlik strategiyas

Doktor Kazimi: Təhləsizlik strategiyas sahəsində Azərbaycan Respublikas təhləsizlik orqanlarının sənəlin Mossad kəfiyyət qurumu ilə həmkarlıqların yədə sala bəlik. Bu iki qurumun həmkarlıq rənn nəvə mətəxsislərinin terrorunda daha aydın məhid olunur. nəcə haqqında dənədmz sənəli pilotsuz tyarsinin Nətnz doru uuu da iki ilkin kəfiyyət qurumları arasında həmkarlıqdan .dər

Bundan əlavə, 2015-ci ildə Azərbaycan Təhləsizlik Nazirliyinin lvi ilə bəli bu kəfiyyət qurumlarının həmkarlıqları bərdə yeni faktları zə xə. Bu da aydın oldu ki, Azərbaycan Respublikasında vəhəblik və bəhəliyin yayılması istiqamətində iki kəfiyyət qrupu həmkarlıq edib. Azərbaycan Təhləsizlik .Nazirliyi təkfiri vəhəblik yəli tikintisi kimi iqtisadi fəaliyyətlərini himayə edib

Azərbaycan Təhləsizlik Xidmətinin sionist rejimləndə 600 milyon dollar dəyərində qurular əlmas ifa olunmuş həmkarlıqlardandır. Azərbaycan həkumətinin yəksək məqamı rəsmiləri, təhləsizlik xidmətinin nəfuzlu xslri kinməndə bildiriblər ki, Bak il Tel-viv arasında təhləsizlik sahəsində həmkarlıqlar məvcuddur. Hə bəhsiz, bu həmkarlıqlarda səs məqsədlərdən biri rən ləyhin ləyihlərin icrasını, rən .slam Respublikas daxilində gərginlik və itia yaradılmasıdır

9-cu strategiya: Enerji strategiyas

Doktor Kazimi: Sionist rejim bu strategiyas rəvsində rəgionda enerji sahəsində həmkarlıqlara mənə əlmaa əl. Sionist rejim yax bəli ki, rən, Azərbaycan və Rusiya arasında enerji sahəsində həmkarlıq nə potensial imkanları bykdər. Əl buna gər də rəgion ilkəri arasında həmkarlıqlara mənə əl trdir. Sionist rejimin enerji strategiyasının nəticsi budur ki, Azərbaycan Bak-Tiflis-Ceyhan xətti vəsitsi ilə sionist rejimin neft ehtiyacını 60 faizini təmin edir. Bu nərəhətədicini .məvzudur ki, bir mslman lksi sionist rejimin enerji ehtiyacını byk hissəsinə təmin etsin

Sionist rejim bu strategiya rəvsində bəli imkanları i salb ki, Misir və bəqə ilkdən enerji əslin əzəltən. sənəli zə enerji ehtiyaclarının Azərbaycan trfində təmin olunmasına sənəlik vərir. əhid oluruq ki, Azərbaycan enerji məbədilsində byk potensial imkanları kənərə qoyaraq neftin Tel-viv trləmsi ləyihəsi zərində dəyanb. Sionist rejim əyni zamanda planladır ki, əl əltində olan rəzilərdəki təbii qaz həzrədə Azərbaycan Respublikasını hesabna tikilən Tanap (TANAP .kənsorsiumları, TAP ləyihəsi) qaz borusu ilə Avropaya trsn

10-cu strategiya: Hərbi strategiya

Doktor Kazimi: 2016-c il 13 dekabrda sionist rejimin bə naziri Benyamin Netanyahu Bak sferi rəvsində Azərbaycan prezidenti İham ləyevli mətrk mətbuat kənsfransında əlan etdi ki, Bəkn

sraıldn ald silah-sursatn hcmi 4 milyard 850 milyon dollara, yni tqribn 5 milyard dollara atr. Hans ki, hmin dvrd Azərbaycan Respublikasnn mumi dvlt bdcı 30 milyard dollar tkil edirdi. Bel bir raitd silah-sursata 5 milyard dollar ayrılmas dvlt bdcısinin srail xrcınlmsi mnasna glirdi. Tbi ki, Tel-viv Azərbaycan prezidenti trfindn bu rqlmlrin aqlanmasndan mmmnun qalmaqdadır. Digr trfdn, sraildn alnan tchizata daxil olan Qabriel gmi leyhin raketlr, Barak 8 raketi, bir qrup pilotsuz tyar v tanklar Qaraban dalq relyefi raitind istifadye .yararszdr

Sad bir mntiql aydn olur ki, dniz x olmayan Ermnistanla mharibd gmi leyhin raketlr v ya dalq raitd tanklar, yaxn msafd mharibd uzaq mnzilli raketlr yararlı ola bilmz. Ermnistan Azərbaycan Naxvan blgsi il sas torpaqlar arasnda kiik bir lkdir. Aydn olur ki, srailin Qafqazda, rann bir addmlnda bel silah-sursat toplamas uzunmddtli planlara saslanr. 2008-ci ild Rusiya Osetiya mharibsind cmi bir hft rzind Grcstann hrbi v thlksizlik sistemlrini datd. Bu hadisdn sonra sionist rejim z hrbi bazasn Grcstandan Azərbaycana krd. Azərbaycan Respublikas mtbuat sraildn alnm pilotsuz tyarlrın Qarabada keiriln mliyyatlarda uurlu istifadsindn yazr. slind bu tbiat sraildn alnm v Qaraba mharibsind .aidiyyti olmayan silah-sursatn sas mqsdini prdlmkdir

11-ci strategiya: Thsil, tarixin saxtalarılması v arxeologiya strategiyası

Doktor Kazimi: Elm v thsil sahsind, arxeologiya sahsind faliyytlr sionist rejimin strategiyalar arasnda yer alb. Bu strategiya kifayt hdd aradrlmayb. Sionist rejim thsil sahsin byk srmay yatrb. Azərbaycan Respublikasnda drs kitablarnn mzmununda ciddi dyikliklr aparlb, bu kitablarda hqiqi slamdan n is qalmamas n ilr grlb. Azərbaycan Respublikasnn tarixi saxtalarlb. Azərbaycanla mtrk tarixi, randan ayrılmas bu .kitablarda mahid olunmur

Paralel olaraq Azərbaycanda tarixin thrifi ifa olunur, saxtakarlqlardan danlan kitablarn apna icaz verilmir. Son illrd Azərbaycanda Sfvi slalsin qar hcumlar ox iddtlnib. Sfvlrin stndn xtt kmy chd gstriln bir zamanda bugnk Azərbaycan razisind Xzr imperatorluu .adlanan qdim yhudi imperatorluunun mvcudluundan danlr

Mahid edirik ki, sionist rejim Azərbaycann tarixi gerklklrini prdlmkli yana bu razid yhudi imperatorluunun mvcudluu kimi glnc iddialar da ortaya qoyur. Bu olduqca thkli yhudildirm prosesi kimi dyrlndiril bilr. Bli, Azərbaycann yhudildirilmsi sionist rejim trfindn .izlndir

Thsil faliyytlri bhansi il tarixin thrifi knarnda Azərbaycann mxtlif mntqlrind arxeoloji qazntlar aparlr. Azərbaycann imal blgsind aparlan arxeoloji qazntlar klgsind iddia olunur ki, Azərbaycan Respublikas razisi bir zaman yhudi razisi olub. Xzr sahillrind yhudi silli tayfalarn yaad inkar olunmur. Amma unutmaq olmaz ki, bu yhudi azl Qafqaz v Xzr sahilind yaam 440 azlqdan biridir. Bir razid hanssa milli azln mskunlamas onlarn bu razid imperiyaya malik olmas mnasna glmir. Bu aq kild Azərbaycan tarixini thrif etmkdir. .Bu proses 50 il yaxndr davam edir v sionistlr thrif sasnda bir dncnin bnvsini qoymaa alr

12-ci strategiya: Azərbaycan Respublikasnda yhudi msknlri v Azərbaycann yhudildirilmsi

Doktor Kazimi: nc sadaladmz 11 strategiyann hr biri 12-ci strategiyann realladrlmasna xidmt edir. Bu strategiya Azərbaycan razisind yhudi msknlrinin mvcudluunu qbul etdirmk, Azərbaycan yhudildirmkdnd ibartdır. Bu strategiya iki yolla realladrlr. Bu yollardan biri .Azərbaycan Respublikasnda yhudilrin sayn ox gstrmk, digri byk mlklr almaqdr

Begin-Sadat sionist aradrma mrkzinin mtxssisi Morinson 2016-c ild bel bir iddia il x etdi ki, Sovetlr Birliyi zamannnda Azərbaycandan ial olunmu Flstin razilrin 800 min yhudi mhacirt edib. Azərbaycan Respublikas balar yhudilr dost mnasibt srgildiyindn guya hmin yhudilr hazrda Azərbaycana qaydr. slind bu iddia 800 min yhudinin Azərbaycan razisind yerldirilmsi layihsi idi. Sionist rejimin naraz yhudilr qar siyastlrindn biri onlar Azərbaycanda

yerlədirməkdir. al olunmuş Fİstın torpaqlarında normal həyat yaşamayan məhacir yəhudilrin Argentinaya köçürsüzluqla nticlndi və hazırda naraz yəhudilrin Azərbaycan krlmsi nzd tutulur. Bu bərd Azərbaycan Respublikası və srail arasında bir razlama oldu nzd glir. srail tikinti irklrlrinin Bakıda tikdiyi 1 milyona yaxın mənzil bədur. Bu mənzillrd kims yerlədirilməyib, bu mənzillr kims satılmayb. Bel bir ehtimal var ki, həmin mənzillr sionistlrın srmaysi ilə yəhudilr n tikilib. 800 min yəhudinin Azərbaycan dən il bəl fikirlr bə mənzillrl bəl bhlr yaradr. Bu ox ciddi məsldir və 800 min yəhudinin Azərbaycan məhacirli il bu lknin yəhudilədirilməsi n zmin var.

.Bu yolla Azərbaycan razisi sionizmin dayana evril bilr

Sionistlr grrdlr ki, Sovetlr Birliyi dalandan sonra Qrb Azərbaycanda məsihildirm layihəsi zrind ildi, amma 5 il faliyyt nticsiz oldu. Planladrlrd ki, 2005-ci il qdr Azərbaycan halisinin 20 faizi xristianladrlsn. Bunu bacarmadlar. Amma sionist rejim 12 strategiyasın izləmkli, Azərbaycanda ifobiya, iranofobiya faliyytli il z məqsədin ata bilr. El bu səsə sionistlr 2008-ci ild Beynəlxalq Yəhudi Kongresini Azərbaycanda keirmək qərarına gldilr. Bu kongresin .Azərbaycanda keirilmsi il bəl byanatlar sionistlrin bu i lksinin glcyi il bəl məqsədlrindən danrd

Bizim qəsa kild nzdən keirdiyimiz strategiyalar nzd əldə Azərbaycan Respublikasının srail rəbitlərini ədi rəbit saymaq olmaz. Bu məsəl media mənsuqlar və siyastilrin zrin ar məsuliyyt .qoyur. Onlar Azərbaycan-srail mənasibtlrinin gerklrini, həqiqi simasın ortaya qoymadlr

?Məriq: Deyilnlri nzd əlsəq, sionist rejimin Azərbaycana yaxınlaşmaqda səs məqsədi ndir

:Doktor Kazimi: Sionist rejimin Azərbaycan səmsin n əz 3 dill gstr bilrik

.Azərbaycan Respublikasının rən sləm Respublikası il uzun mtrk srhdi var .1

Azərbaycan halisinin dini mənsubiyyətini nzd əldə grrk ki, Azərbaycan rən sləm .2 Respublikasından sonra n ox i cmiyytin məlik olan lkdir. Bu lkd rəndan tsirlnm nticsində .siyasi sləmn formalaması təbidir və bu sraili ox narahət edir

rənə Azərbaycan arasında mədniyyət, tarix, milliyyət bəxməndən mtrklik məvcuddur. .3 Azərbaycanda krd, trkmn, rus və qeyri əzlqlər əlsə də, lək halisinin ksriyyətini əzrilr və tallar tkil edir. Hər iki xalq rənə mtrkliklə məlikdir. Sionist rejim bu qiddir ki, Azərbaycan cmiyytin nəfuz etməkl, onlarn mədniyyət və həyat trzini dyməkl rən əzrilrin d tsir gstrmk əlar. Nticd rənn .strateji bəxməndən drinliyin nəfuz etməkl məmkəndr

Aydın əlur ki, sionist rejim həns xəsusiyytlrin gr Azərbaycana yaxınlar və Azərbaycandan gzlədiyini Trkiyən gzlmir. Trkiy həqqında bunu demək kifayətdir ki, Trkiy byk və tarixi əlan lkdir. Bu xəsusiyytlr xaricilrin Trkiy nəfuzunu tındirir. Azərbaycan kiik, zif, siyasi quruluu bəvrsiz bir lkdir. Trkiyinin məyyn dnməld sionist rejimlə rəbitli əlsə də, bu lək hər zaman z milli mənafehlrini səs gtrb. Digr trfdn trklrd sionistlr qar tarixi nəfrit var. Osmanlı imperiyasının squtunda yəhudilrin rəlu var və trklr bunu unuda bilmir. Sultan bdlhəmidin Fİstini yəhudilr verməkdən imtina etməsi ərdəncə yəhudilr rəbistan yarmadasında məskunlaşan rəbrl ittifaqə girib .pənbizmə cryənn i sədlər, Osmanlı imperiyasının squtuna nəil əldular

?Məriq: Sizin nzdinizc Azərbaycan Respublikasının rənə mənasibtd strateji shvi ndir

Doktor Kazimi: Azərbaycan Respublikasının strateji shvi rənə din, tarix, mədniyyət səhsindəki mtrkliklə inkar etməsidir. Bunun nticsində Azərbaycan n gcl səyləcəq nqt zif nqty evrilib. Bak Tehranla məntiq və qarlıq əhtiram səsəndə mənasibət qurub, tkc Mərkzi Asiya və Qafqazda yox, Qrbi Asiya məntqsində tsirli əla bilrdi. Tarix gstrir ki, rən z məttfiqlrini ar gnd tk qoymur. rəq və Suriyada terrorizm və tkfiri vhabiliy qar rənn faliyytli bu iddiən təsdiqliyir. Azərbaycan

.Respublikası is bu imtiyazdan istifadə etməkl vəzin gcl bir nqtni z n zif nqty əvirdi

Azərbaycan Respublikası məstqillik qazanan gəndən bu lkd təyfa və millti cryənlər i bənə gldi. Bunun məxtlif kklri var. Əyni zamanda Qafqaz məntqsində rənə qar 200 il yaxın tarixi əlan bir bəsq var. 1813-c ild Gİstan, 1828-ci ild Trkmnəy məqavillri imzaland. Region halisinin bəxn dymək n rus həkimləri iranofobiyən i sədlər. Bu cryən Sovetlr Birliyi bəlar dəvam

.etdirdi. Daha sonra Qrb-yhudi cbhsi eyini tbiat apard

Milli sasla bir ox terminlr yaradld. Sovetlr Birliyi dvrnd yaranan "Cnubi Azrbaycan" v "imali Azrbaycan" adlar buna bir misaldr. Bli, Qafqazda anti-ran cryann 200 illik tarixi var. Sovetlr Birliyi dalandan sonra bu cryan Elibyin bal altnda ifrat milltilr trfindn davam etdirildi. Bununla kifaytlnmyib, Bakda siyasi hakimiyyti l keirdilr, millti arlar ssIndirdilr. Qafqazda anti-ran cryann tarixin baxdqda bu cryan ar Rusiyas v kommunistlrnd sonra .sionizm trfindn dstklnib

Mriq: Bel bir frziyy var ki, Bak ran qorxutmaq, rana qar tsir mexanizmi ld etmk n sionist ?rejiml yaxnlq yolunu seib. Bu n drcd dorudur

Hemti: Bzilri Baknn Tel-vivl yaxnlamasnn sbbi olaraq rann qorxudulmasn gstrir. Bunun he bir mntiqi sas yoxdur. Bel bir sual yarana bilr ki, Azrbaycan ran qorxutmaq istyirdis, n n dnyaya meydan oxuyan Amerikaya snmad? Belc, yuxardak frziyy rdd olunur. Yuxardak frziyyini hm d Azrbaycan balarnn, o cmlnd lham liyevin srail balarna mridcsin ball rdd edir. Biz bunu da grdk ki, yaxn zamanlara qdr Azrbaycan prezidentinin krkni yhudi idi. Bu .mnasibt nticsind Bak bir ox hyati sahlrd z taleyni sionist rejim balayb

?Mriq: Azrbaycann qardurma mnasibti siyasidir, yoxsa dini

Hemti: Azrbaycan Respublikas hkumtinin cbhlm siyasti tkc rana qar deyil, hm d ksriyyti i olan z xalqna qar ynlib. Bu anti-ran, anti-i siyast knarnda bir yhudiprstlik mahid olunur. Bzi ekspertlrn tbirinc, Bak Tel-vivin lind mum kimidir. srail Bakn z mnafelrin uyun olaraq istniln formaya sala bilir. rann Azrbaycan siyastlrind zif nqtlr olsa bel Baknn srail .yaxnlamasn bu zif nqtlrd yox, Baknn Tel-viv sevgisind axtarmaq lazmdr

?Mriq: N n halisinin ksriyyti i olan Azrbaycanda sionist siyastlr etiraz edilmir

Hemti: Bu sual cavablandrmaq n Azrbaycann mstqillikdn sonrak daxili vziyytin baxmaq lazmdr. Azrbaycanda bir zaman Qaraba mharibsi knara qoyuldu, lk hakimiyyt urunda daxili mharib meydana evrildi. Bu daxili mharibnin nticsind Azrbaycan cbhd mvqelrini itirdi, separat ermnilr lk daxilind hakimiyyt savandan istifad edib Azrbaycan torpaqlarna sahib oldu. Heydr liyev hakimiyyt glndn sonra Azrbaycan xalq kemil mqayisd sabitlik v thlksizlikdn bhrldi. Bu gn liyev hakimiyytin qar etirazlarn olmamasnn bir sbbi kemid .daxili mharib il bal ac xatir v hmin durumun tkrarlanmas qorxusudur

Azrbaycann tanm ekspertlr, o cmlnd Zrdt lizad iddia edirlr ki, Bakda hakimiyyt sava Heydr liyevin z plan idi. Bu iddiaya sasn, liyev hakimiyyt qayd n zmin hazrlayrd. Hr halda bu daxili sava Azrbaycan xalq n ac xatirdir v hmin gnlrnd uzun zaman tmyib. ksriyyt hmin gnlr xatrlayr. Bu xatirlr xalqn zlm qar etirazna mane olur. Xalq lkd asayi, sabitlik namin zlm dzr. Digr trfdn lham liyev v baqa dvlr rsmilri xalqa hmin gnlr xatrladr, hmin gnlrin geri .qayd il bal xbrdarlq edir

Azrbaycan xalqnn hakimiyytin zlmrlin susmasnn baqa bir sbbi hakimiyytin qddar siyastidir. Bu bard beynlxalq tkilatların mruzlrind d mlumatlar yer alb. Dorudan da rsmi Bak xalqa qar qddar siyast yrdr. Hakimiyytin siyastlrin, xsusi il sionist rejiml rabilrin kiik etiraz n amansz kild cavablandrlr. Hazrda sionist rejimin ksr mxaliflr hbsddir. Amma Heydr liyevin zamanda myyn hdd sz azadl vard. lham liyev hakimiyyt glndn sonra bu .azadlq aradan qalxb, lkd mxalif media qurumu qalmayb

Yaln xaricdn idar olunan bzi internet saytlar tnqidi xlar ed bilir. Azrbaycanda bu saytlara giri mhdudladrlr, onlar xsusi proqramlarla izlmk mmkndr. Bzi mxalif dini saytlar is balanmaq qorxusu il hakimiyytin siyastlrindn yazmr. ox ehtiyatla hazrlanm xbr klind hanssa mlumatlarla rastlamaq olar. Mtbuat zrind ciddi senzura var. Senzura sbbindn Dnya Birliyi lkdki hadislrnd xbrsiz qalr v ya qismn xbr tutur. Bu Bak dvltni hvsIndirir v hakimiyyt tzyiqlrini daha da artrr. Hazrda Azrbaycan Respublikasnda n kiik mxalif addm n qddar kild cavablandrlr. Hakimiyytin bu tzyiqlri n daxili, n xarici mediada iqlandrlr. Msln,

2015-ci ild 8 min halisi olan Nardaran qsbnsin qar 10 min nfrlik polis v thlksizlik qvvsindn istifad olundu. Hadislr baa atandan sonra bu qvvlr bir il qdr qsbnd saxlanld. Hazrda da Nardaran tam nzart altndadr. Nardaran hadislrilr qar tzyiq hssas olan randa bel .lazmnca iqlandrlmayb

Azərbaycan Respublikasında bəzi hadisələrin iqlandırılmamasının səbəblərindən biri həqiqi bəyanatın informasiya bəklərinin balansdır. Hazırda Azərbaycanda bir məstqil media qurumu yoxdur. Bütün informasiya vasitələri dövlətin nəzarəti altında fəaliyyət göstərir. BBC kimi Qərbi bəkləngilərin BP şirkətinin neft şirkətlərinin xatirə dövlət siyasətlərinə qarşı ssini xərmlər. Bu .durum dnyadakı məstqil media qurumlarının məsuliyyətini ikiqat artırır

?Məni: Azərbaycanda rəna qar iddiaları nə dərəcədə həqiqətə uyundur

Həməti: Bakıda bəzi evlərin iddialarının kəsin olaraq rəndan Azərbaycana qarşı he bir təhlükə yoxdur. rəna Azərbaycanın inkişafına zərərli deyil. Mahid etdik ki, rəna sləm Respublikasının prezidenti Davos Forumu haqqında azərbaycanlı həmkarları ilə görüşdə və sərbəst gedişində doktor Ruhani İsmayilov deyir .min etdi ki, rəna tərəfindən Azərbaycana qarşı he bir təhlükə yoxdur

Tehran vətənləri dən Azərbaycana qarşı olmağın mədəniyyətə zərərli deyil. Azərbaycan rəna qarşı nə bəhrəni dəstəkləyən vəziyyətdədir. rəna iqtidarı olduqda buna reaksiya verə bilər, adekvat addımlar atar. Son 4 ildə Tehranda Bakıya qarşı mənəfi baxışlara baxmayaraq, Bakı-Tehran arasında mənəfi təsirlər artır. .gələcəkdə gələcək. Aydın olur ki, Tehranda gələcək Bakıya sionist rejimlərinə meylin təsirsiz olub

?Məni: rəna Qarabağ konfliktinin mənəfi təsirlərini Azərbaycan-İsrail mənəfi təsirlərindən necə təsir göstərir

Həməti: Azərbaycan Respublikasında rəna qarşı soyuq mənəfi təsirlərin dən gəlməsinə nə bəyən yalan rəna Qarabağ savanda separat ermənilər dəstəklənmişdir. Guya Bakıda ermənilər dəstəyinə görə Tehrana etimad göstərmir. Hansı ki, məvcud sənədlər sənədlər rəna Qarabağ mharibəsində Azərbaycanı he bir yardım sığdırmağı. SEPAH-nin sabiq komandanı Məhsin Rəzai rəna vermiş bir məsələdir bu .məvzuya aq mənəfi təsirlər gətirir

Hətta Qarabağ mharibəsində Azərbaycan tərəfi separat ermənilər tərəfindən təhlükə ilə üzlənmişdir. Bundan əlavə Tehranda Qarabağ mharibəsində Azərbaycan Respublikasına hərəkətli yardım .tədqiqat sənədləri var. Bakıda hər il dən rəna 40 milyon dollar borcunu dənəyir

Qarabağ mharibəsi ilə bəla diqqətə yetirilsə və Bakıda zərərli skandal kədiyi məvzu strateji və hərin Ermənistanı satılmasındır. uann satılmasında bəla sənədlər Azərbaycanın siyasi fəallər tərəfindən xaricdə iqlandırılıb və hazırda limizddir. Bakıda bu sahədə rəna qarşı ittihamlar diqqətə yayındırmaqdan başqa bir şey deyil. tən illərdə internet bəklərində bir video material paylaşıb. Bu materialda Azərbaycan hərbi qvvlərinin Qarabağ savanda rəna hərbi tərəfindən tənimi gənlənir. Bu məvzuda başqa sənədlər də var. sləndə separat ermənilər sionist rejim hərbi kəmə göstərir. Mharibə gedişində ermənilərdən gənlən silahlar sənədlərin ermənilər silah yardım tədqiqatıdır. Bakıda Tehranda skandalın sui-istifadə edir, rəna borclu xərmlər. nformasiya bəkləri Azərbaycan Respublikasında rəna qarşı haqsız ittihamların ifadə etməli, rəna qarşı haqsızlıqları iqlandırmalıdır. sləndə bu addım ifadə yox, həqiqətə .iqlandırılmasındır

limizdə bir ox sənədləri var ki, bu gün qdr iqlandırılmayıb. Bir filmə Heydər Əliyev deyir ki, Tehranda .kəməli olmasaydı Naxçıvan humanitar fəaliyyətini il zərərli. Bu gün bu etirafın dən zərərli skandal kərik rəna Qarabağ mharibəsində Ermənistanı yardım göstərməsi bəhrəni iki dövlət arasında narazlıq yaratmaqla yana Azərbaycan xalqında rəna qarşı mənəfi mənəfi formalardır. Azərbaycanda tarix dərslərinə nəzər saldıqda gərək ki, rəna təvəzük, iqlandrlı, qsbkər adlandırılır. Belə gənlər ki, .Azərbaycan dövləti sionist rejimlərlə birlikdə, təsiri bəlayən vəziyyətlər rəna nifrət ruhunda təbiiyedir

?Məni: rəna ilklər Azərbaycanın ilkləri arasında hansı fərqlər məvcuddür

Həməti: Bəzi evlərdə bəla tən oluna bilər ki, Azərbaycan Respublikasının halının kəsiyyəti iqlandrlı olsa da, onları ilkləri rəna xalqın iliyində fərqlənir. Bu yanlı təsvirdir. Dərəcə ki, laik Azərbaycan dövləti və iqlandrlı rəna rəsmi təmsilçisi olan Qafqaz Müsəlmanlar Dərsi ilkləri laiklik və heydrilik prizmasından

tqdim edir. Amma cmiyyt, xsusi il i dindarlar z qid v mlrind ran ilrindn frqlnmir. El buna gr d laik Azrbaycan hkumti iliyi thrif etmkl iki xalq bir-birindn ayr salmaq istyir. Bu gn .Azrbaycanda drs kitablarnda bel bir iddia il rastlarq ki, ilik slamda tfriq amili olub

2003-c ild prezident sekilri, 2005-ci ild Parlament sekilrind aydn oldu ki, Azrbaycann siyasi hyatnda islamlarn xsusi kisi var. Bunun ardnc rsmi Bak sionist tlimatlarn tvsiylri .sasnda iliyin zifldilmsi istiqamtind addmlarn gclndirdi

Mriq: Tehran ticart mbadillrini artrmaq n ardcl kild Bakya mrcit ets d, iki lk arasnda ?ticart mbadilsi 500 milyon dollar amr. N n

Doktor Kazimi: nki Amerika v sionist rejim Azrbaycana nfuz edib, ranla Azrbaycan arasnda ticart mbadillrinin sviyysin nzart edilir. Baqa szl, bu sviyy 500 milyon dollar amamaldr! Son aylarda iqtisadi mnasibtlrd myyn dyikliklr nizr arprsa, bunun bir sbbi .Baknn enerji sahsind problemlrl zlmsi, bdcsinin azalmasdr

Bel bir bax da var ki, dmnlr "brcam"dan sonra rana iqtisadi nfuz n ciddi alrlar. Aytullah Xamenei d bu bard xbrdarlq edib. Gzlmmliyik ki, hmin nfuz ranla aq dartmada olan lklr trfindn ba verck. Bel olsa ran srt mvqe srgilyr. Bu nfuzun baqa kanallarla reallamas planladrla bilr. El bir kanal ki, bizim n gznilmz olar. Biz hmi Azrbaycanla iqtisadi mbadillrin azlna etiraz etmiik. Uzun illr rana mnasibtd frqli siyast yrdn Azrbaycann indiki .raitd iqtisadi mbadillri artrmaq istmsi myyn ehtimallara sas verir

Sonda bel bir nqt zrind dayanmaq lazml glir ki, ran mediasnn z xbr v thllirind .Azrbaycanda v Qafqazdak hadislr geni yer vermsi zrudir .Biz vaxt ayrdnz n tkkr edirik